

Bakıda UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası keçirilir. Belə bir əhəmiyyətli tədbirin Azərbaycanda keçirilməsinin sebəbləri çoxdur. Məlum olduğu kimi, UNESCO-Azərbaycan əlaqələrinin formallaşmasında ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fonduunun rəhbəri, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva-nın müstəsna rolü var.

*"Bu səbəbdən də, gördükümüz
kimi, UNESCO çox qlobal
və əhəmiyyətli tədbirlərin
keçirilməsini hər zaman tərəddüd
etmədən rəsmi Bakıya həvalə edir"*

UNESCO-nun Ümumdünya İrs Komitesinin 43-cü sessiyasının Bakının evsahibiliyi ile keçirilməsinə Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun dünyada gördüyü işlər necə təsir etdi?

Yeni Yazarlar ve Sənətçilər Qurumunun rehbəri, yazıçı-kulturoloq **Aydın Xan Əbilov** hesab edir ki, bu tədbirin Bakıda reallaşmasında Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun xaricdə görüyü işlərin rolü böyükdür. A.X.Əbilovun sözlerinə görə, Heydər Əliyev Fondu tərəfindən dünya mədəniyyətinin qiymətli tarixi örnəkləri olan abidələr, muzeylər və s. əsaslı şəkildə təmir-hərpa edilib.

O qeyd etdi ki, Heydər Əliyev Fondu xarici ölkələrdə bir sıra işlər görüb. Onlardan biri de Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Vatikanda Müqəddəs Marçellinio və Pietro kata-kombalarıdır ki, onlar beşəriyyətin inciləri sayılırlar.

Azərbaycanın tolerantlıq ünvanı olduğunu deyən müsahibimiz bildirdi ki, Hey-

dər Əliyev Fondunun rəhbəri, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın tolerantlıq irsinin dünyada təbliğində məsilsiz xidmətləri var.

"Dünyanın bir çox beyin mərkəzi və fondları var ki, onlar müasir tariximizdə, həm də, ümumiyyyətlə, planetdə baş veren geomədəni hadisələrdə aparıcı rol oynayırlar. Bu fondlardan biridə Heydər Əliyev Fondudur. Fond bu baxımdan dünyaya təsir göstərə bilən intellektual beyin, estetik-kulturoloji mərkəzlərindən biridir. Onun həm Avropada, həm də Şərqi dərəcəsində görüyü müxtəlif işlər, həyata keçirdiyi tədbirlər, fəaliyyəti bu və ya digər mənada əsərliyətin ümumi, global, əsidiyyətə əsaslıdır.

baş abideleri sırasında olan abidelerin təmir-berpasi ilə bağlı layiheləri fondu dünya-nın aparıcı təşkilatına çevirib. Heydər Əliyev Fondu hansı ölkədə ki, abidelerle bağlı həyəcan təbili çalınır, həmin ölkədə bu təhlükənin qarşısını almaq üçün fealiyyətə başlayır. Bu, İtaliyada, Paki-standa, Rusiyada da ola bilər. Fondun dünyadakı məbadiləri kilsələri müzeyləri

UNESCO-nun 43-cü sessiyasının Bakıda keçirilməsinin səbəblərini Mehriban Əliyeva daha dəqiq bilir...

Aydın Xan Əbilov: "Fondun dünyadakı məbədləri, kilsələri, muzeyləri, abidələri bərpa etməsi, bu kimi işlərdə aktiv fəaliyyət göstərməsi sözsüz ki, UNESCO-nun da diqqətindən vayinmir"



abidələri bərpa etməsi, bu kimi işlərdə aktiv fealiyyət göstərməsi sözsüz ki, UNESCO-nun da diqqətin- dən yayılmır. Eyni zamanda da bilirsiniz ki, bizim tarixi, mədəni, təbiet abidələrinin korunmasına da Heydər

Əliyev Fondunun çox böyük rolu var. Xüsusən də ölkəməzin Birinci vitse-prezidenti Mehriban Əliyevanın, fondun vitse-prezidenti Leyla Əliyevanın mədəniyyət, eko- logiya, təhsil, sosial sahələrlə bağlı gördüyü işlər

UNESCO-nun da nəzərin-
dən qaça bilməzdi. Bu səbə-
bdən də, gördüyüümüz kimi,
UNESCO çox qlobal və əhə-
miyyətli tədbirlərin keçirilmə-
sini hər zaman tərəddüd et-
mədən rəsmi Bakıya həvale
edir. Bu elə tədbirdərdir ki

onu keçirməyi başqa ölkələr yalnız arzulaya bilərlər. Bu tip tədbirlər bəzi ölkələrdə çox nadir hallarda keçirilir, bizzət isə six-six keçirildiyinin şahidi oluruz. Heydər Əliyev Fondu Mehriban Əliyevanın rəhbərliyi ilə 15 ildən çoxdur Azərbaycanın daxilde və xaricdə mədəni-kulturoloji, intellektual, kreativ, estetik səviyyesinin yüksək olmasına təsdiqləyir. Bununla bağlı müxtəlif layihələr həyata keçirilir. Fond tərəfindən Qarabağ, Xocalı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində xaricdə silsilə tədbirlər təşkil edilir".

A.X.Əbiov, həmçinin, qeyd etdi ki, Heydər Əliyev Fondu Azərbaycanın bir sıra dəyərlərinin də UNESCO-ya daxil edilməsində və dünyada təbliğində əsaslı rol oynayır. O vurğuladı ki, Heydər Əliyev Fondu olan yerdə yüksək səviyyə, mədəni dəyərlərin qorunması və s. müəyyənləşir. "Heydər Əliyev Fonduñun və Azərbaycan Mədəniyyətinin Dostları Fonduñun dünyada həyata keçirdiyi tedbirlər qlobal standartları müəyyənləşdirir" - deydi A.X.Əbiov.

Jrade SARAYEVA